

# Ədalət.- 2023.- 1 sentyabr.- S.6.

Taleym ağır oldu,  
Yolum daşlı-kəsekli.  
Atam çox erkən öldü,  
Gördüm çətinlikləri.

Çox ağır gəldi başa,  
Çətin oldu qələbəm.  
Əl uzatdım qardaşa,  
İnandım mən qədərə.

Göy üzüne can atdım,  
Çox dardə gardim sına.  
Dözdüm mən bu həyatın  
Tufanına, selinə.

Ölçüb-biçdim yüz kərə  
Atığım hər addımı.  
Tanıdı düşmənlər də  
Sonda mənim haqqımı.

Qui olmadım heç kəsə,  
Qırurumu qorudum.  
Könül evimdə təkcə  
Dostlara süfrə qurdum.

Yaxşılığı can atdım,  
Ülfətdən vaz keçmədim.  
İller saçılı ağırdı,  
Xoş günüm az keçmədi.

Təcrübə böyük sərvət,  
Həyatça ağır yoldu.  
Düz keçənlər var, əlbət,  
Büdrəyənlər də oldu.

Poladdan əqidəsi,  
Bir də həvəsi varsa,  
Hədəfə çatır insan  
Eşqi, nəfəsi varsa.

\*\*\*

Bəzən xoşbəxt oldum, bəzən kədərləi,  
Sevgi qanadları könülü qucdu.  
Bu necə eşq idi, necə qədərdi -  
Ruhumda al-əlvən çiçəklər açdı.

Dost-tanış dilinə düşmeyim deyə,  
Bəzən etinasız göründüm qəsdən.  
Amma o canalan nəzərləriylə  
Bu uşaq könülü yaxdı eşq hərdən.

Şeir dəftərimi çevirdim külə,  
Hələ qalır yanğı könül simində.  
Məsumca köksümə sıxdım o gülü  
Məktəbin son vida mərasimində.

Hərəni bir yana atır taleyi,  
Bu böyük ölkədə ali məktəb çox.

Dağılır köçəri quş səfi kimi,  
Burada heç kimin bir günahı yox.

Bir gün unudursan dost tənəsini  
Bir canalan dilbər baxışı altda.  
Vulkantək püskürən eşq nəfəsini  
Duyursan cənnətin qapılardında.

Beləcə xoş olur filmin də sonu,  
Bir ömür səadət - an kimi keçir,  
İlahi səninçün yaratmış onu,  
Sevginin nikahı göydə kəsili.

\*\*\*

Dostum, bu dünyada səntək kim ki var,  
Nurdan yaranmışdır deyirlər ona.  
Həyat da hamının üzünə gülür  
Beləcə günəşli bir may ayında.

Sənin işığına qızınır hamı,  
Sənə doğma, əziz kim varsa - her kəs.  
Gülən gözlərində qıçılcım yanır,  
Yanında tənhalıq adı çəkilməz.

Hamı sənin kimi olsa, na vardi?  
Qızıl kimi parlaq, dəyərli, əziz.  
Dünyada davalar unuduları,  
Sühl içərə yaşardıq qəmsiz-qüssəsiz.

Bir bayramlıq qonaq gəldik dünyaya,  
Beləcə bu ömrü yaşamaq lazıim.  
İstərdim ki, hələ bundan sonra da  
Xoş günlər görəsən, mənim əzizim.

\*\*\*

Bizi vəcdə getirən bir neçə gözəl söz var,  
"Alakay", "aynalayın" - sözər könlü açırlar.  
Qızılı naxışlarla yaddaşlara yazırıq,  
Onları milyon kərə söyləməyə hazırlıq.

Bilməz hər yoldan keçən bu sözərin dadını  
"Alakay", "aynalayın" - cəzb eləyir adamı.  
Günün günortasında əldə çəraq axtarsan,  
Başqa ləhcədə belə şirin sözər tapmazsan.

Kaş ki həyatımızda tez-tez səslənəyidilər,  
"Alakay", "aynalayın" - yaxın ahəngli sözər.  
Dünya əsir düşərdi məglub olub sevincə,  
İşiqlı könüllərdə artardı nur min dəfə!

\*\*\*

Hamiya bəllidir ki, heç kəsin kefi olmur  
Buludlar toplananda, göy üzü tutulanda.  
Elə bil batır səsi, yayın néğməsi susur,  
Sarı yarpaq görünür buxarlanmış aynadı.

Qısa çəkəcək ömrü, sabah dönəcək yenə  
Dodaqlara təbəssüm, könüllərə rahatlıq.

Sehri cubuğunu Günəş hərələyir göydə,  
Sabah hava buludsuz olacaqdır, rahatlıq.

Taledən qaçmaq olmaz, pozu yoxdu yazıya -  
Uğur da ola bilər, fəlakət də, bılırəm.  
Neyləyək, xoş anları görmək üçün razıyam,  
Yağmurlu günləri də yola verib gözləyəm.

\*\*\*

Əfsanəvi qadın, gözəl Fərizə...  
Onu bu ellərdə kim xatırlamaz?  
Ciddi, ağıllıydı, həm də ki gözəl,  
Gözleri elə bil üç karat almaz.

Həzin səsi, kəskin, iti ağılı,  
Sözü, özü sanki təzə-tər külək.  
Tulpartək çöllərə daim dartinir,  
Azadlıqdan vəcdə gəlirdi ürək.

Yadımdadı qədim bir yuxu kimi -  
Göstərdilər cavan igidi ona.  
Açıqsözlü, azad bir oğlan idi,  
Fərizənin igid gəldi xoşuna.

"Kimsən axı? Sənlə tanışqımı biz?"  
Oğlan dərhal verdi suala cavab.  
"Sizlərdənəm, sizin qoyduğunuz iz  
Mənimlə eləyir sənətdə davam".

"Yaxşı, bəsdir, dayan!" - anladım dedi  
Şahane ədayla bizim Fərizə.  
"Babaların bir vaxt qoyduğu izi,  
Bu gün tapdama gəl belə fərsizcə".

Qılınc kimi kəsdi sözər atlını,  
Bir cümlədən gəldi özüne cavan.  
Sanki dəyirmanın ağır daşını  
Fərizə un kimi üyütdü tamam.

Dərs götürdü oğlan həmin sözərdən,  
Elinə layiqli bir igid oldu.  
Sözü üfürmədi heç vaxt küləyə,  
İgidə hər işdə xalq ümid oldu.

Keçmiş zamanlarda işlər beləydi,  
Nəhənglərin böyük yüksəliş dövrü.  
"Ətəkli Maxambet" - belə deyirdi  
Fərizəyə elə Axtanov özü.

\*\*\*

Güclü qanadları ruhuma həmdəm,  
Daim göy üzünə mən tələsirəm.  
Həyatda nə ağrı, nə sevinc, nə qəm  
Əbəs deyil, bunu çıxdan bılırəm.

Başımı əymədim heç zaman, heç vaxt.  
Açdım dünyamızın bütün sərrini,

Baktıkoja İzmuhaxbetov 1948-ci ildə anadan olub. Ufa-da Neft institutunu bitirib. Dağ mühəndisi, texniki elmlər doktorudur. Neft-qaz sahəsində 36 il çalışıb, adı qazaxıdan Qazaxıstanın energetika və mineral ehtiyatları naziri vəzifəsinədək yüksəlib. 1983-87-ci illərdə Yeməndə sovet mütəxəssislər qrupunda çalışıb.



Nazir, iki vilayət hakimi, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri kimi müxtəlif dövlət vəzifələrində təmsil olunub. II dərəcəli "Kurmet" və "Barış", "Ölkənin birinci Prezidenti - Ümüməlxalq idarəi Nursultan Nazarbayev", "Otan" ordenləri ilə təltif edilib.

Qazaxıstan Respublikası Yəziçilər Birliyinin üzvüdür.

Sadə teoremmiş elə kainat,  
Çözbər oldum mən də yüzlərdən biri.

Tunelin ucunda gördüm işığı,  
Aydın, parlaq, alovtek qaynar idi.  
Uduzduqlarımı, qazandığımı  
Yüz dəfə ölçüdümse, bir dəfə biçdim.

Özümü dərtmadım təkəbbürle mən,  
Olduqca sadə bir ömür yaşadıim.  
Həmişə səmimi oldum - ürəkdən,  
Boş yerə heç zaman hay-küy salmadım.

Sevdim səhnədəki qəhrəmanları,  
Sevdim dostları, doğmaları da.  
Bir gözəl gördüm mən bütün hamını -  
Nə bir şah tanıdım, nə də piyada.

Çox çətin olardı yaşamaq sizsiz,  
Nə yaxşı, mənimlə siz də varsınız.  
Siz mənə var-dövlət, xəzinəsiniz,  
Şöhrətsiniz, şərəf, həm də şansınız.

Güclü qanadları ruhuma həmdəm,  
Daim göy üzünə mən tələsirəm.  
Həyatda nə ağrı, nə sevinc, nə qəm  
Əbəs deyil, bunu çıxdan bılırəm.

Tərcümə etdi:  
Rəbiqə Nazimqizi